

## Salyan Kazarması Susdu

Sabir Əhmədli

© Yanvar Hekayələri 1992

Gecə saat ikiyə işləmiş atəş Salyan kazarması səmtdə daha şiddətliydi. Şəhərin həmin səmtində yaşayan əhali, ailələr də kazarmanın çıxışlarını kəsib, sədd yaratmış insanlar təki hələ sifətə bu atəsin ölüm törədəcəyinə inanmadı. Axı, ola bilməzdi, ləp faşistlərlə davadakı təki, əməlli-başlı atəş saçılsın, avtomatlar gurlasın, top nərildəsin. Kimə atır, kimi vururdu bu qoşun?

—Bəlkə, qorxuzurlar,—dedi evin böyük qızı, nəvələri nənə qucub, qoynuna almışdı. Xeyli aralı olsalar da, güllələr bu həndəvərə də süzür, atəssə anbaan yaxınlaşırırdı. Oğlanları da həyətdən evə qalxdı.

—Keçdilər,—dedi,—yarıb keçdilər. Qoşun şəhərə girir.

—Sən bircə çəkil bu yana! Düşmə həyətə,—anasi acıqlandı.

Üç nəvə, nənənin qoynunda isinmək yaşın artıq keçmiş olsalar da, onun canının istisini duyur, pəncərəyə, eyvana can atırdılar.

—Camaata atdilar, əclaflar,—dedi oğlan.—Görmürsən, ləp yaxına vururlar.

—Elə bil atışırlar, axı!—dedi qız.—Kiminlə atışırlar?

—Kiminlə olacaq? Bizimkilər cavab verir.

—Bizimkilərdə silah yoxdur.

—Var. Xalq cəbhəsi silahlandırib “boyevikləri!”

—Elə silahlanmaqla qoşunun, rəsmi ordunun qabağında dayanmaq olmaz.

Nəvələr pənəcərəyə dartınırdı. “Bizimkilər” sözü onları yerindən oynatmış, qorxunu unutmuşdular.

Aqil nənənin qolları arasından qopdu, eyvana cumdu; qız da nənənin onun hayına qaldığını, qolun boşaldığını duyub, yavaşça sıvíşdi, mətbəxə verdi özünü. Atəsi dinləməyə başladılar.

—Keçdilər!—dedi oğlan. Bu söz balacaları məyus etdi. Amma balaca dayının “bizimkilər də atır” deməyi, nənə, baba bucağına sığınmış nəvələri ümidləndirmişdi.

Nənə qoşunun basıb keçib, şəhərə girməyilə aranın bir az səngidiyini görüb, nəvələrin yerini sahmanladı. Guya, nəvələr hər biri, yumşaq yorğanın, adyalın altına girsə, bununla hər bir qovğa bitəcək, təhlükədən qurtulacaqdırlar.

Gecə səhərədək oğlan neçə kərə özünü mətbəxə verib, eyvanda dayanıb, eşiyi, enişdəki şəhərin sədasını dinlədi. Ana, arabir onu çağırır, eşikdən bir soraq gətirməkdənsə, əlinə bəhanə düşmüş, atadan gizli papiros çəkən oğlunu səsləyirdi: "Gəl, gir yerivə."

Nəvələr yanaşı çarpayıda, nənənin xətrinə uzanıb qalsalar da, gözləri yumulmurdu. "Bizimkilər"in atəşini gözləyir, astadanca öcəşirdilər:

—Keçdilər.

—Yox a, bizimkilər onların qabağını saxladılar.—Dayım deyir.

—Dayı evdə oturub, haradan bilir?

—Dayı əsgərlikdə görüb. Atəsi tanır, hansı yaxına, hansı uzağa gedir.

—... İşiqlı güllələrdir!—eyvan qapısında dayanıb, gözünü Salyan kazarmasının üzərində parlayıb sənən şəfəqə dikmiş oğlan içərini xəbərdar etdi.

—Adə, sən bir gəl bu yana! Qoy uşaqlar yatsın! Gəl!—nənə acıqlandı. Ona elə gəlmişdi ki, bu gurultu da hərdən qapı-qonşuda qopan lov, savaş təki bir şuluqluqdu, ötüb keçdi.

—Yatın, yatın, gözüvüzü yumun,—deyib, özündən o yana, yanaşı çarpayıda döşənmiş üç nəvəsini danladı.

Oğlu yatmadı, qızı nəvələrin—balalarının o yanında uzanıb, gözünü tavana dikmişdi.

Kürəkən—bu balaların sahibi gecələr çox halda növbədə olurdu, qaz işlərinə baxırdı.

Balalar, deyəsən, atanın bu gecəsi ilə əzəlkilərin fərqinə varmir, onun dərdini çəkmir, eləcə nənənin xətrinə gözlərini yumub, eşiyi dinləyir; orada yekə kişi olsa da, hələ indiyədək atasından gizli siqaret çəkdiyinə öz aralarında gülə-gülə xosunlaşır, piçildəşir, dayının bu dəfə iki kilometrlikdə dayanıb, döyüş meydanından çatdıracağı sorağı güdürdülər.

—Yaman vurhavurdu!—dilləndi oğul. Ata yan otaqda yatırıldı, oyaqdı o da.

Aqillə Aygül birinci növbə, Şəfəq ikinci növbə gedirdilər məktəbə. Obaşdanca oyanır, nənə səhər yeməyi verir, anaları ilə evdən çıxırdılar. Bu səhər, iş dəyişdi. Ana nə yeyib, nə içdiyini bilmədən, geyinib evdən çıxarkən balalarını öz anasına tapşırıdı:

—Məktəbə getməsinlər. Mən bir işə baş çəkim.

Nəvə tapşırığı nənənin huşunu apardı, qızı tapşırmadı ki, sən özündən muğayat ol. Oğlan da onun ardınca düşdü, işə yox, həyatə.

Bir azdan nənə özünü qınadı: "Aa-a, bunlar ləp gerçəklədi." Şəhərin gah bu, gah o biri parçasından atışma sədaları qalxır, Mətbuat prospektində uğultu qopurdu.

Nənənin qıçları ağrıyordu, çörəyə, dükana nəvələri gedirdi. Nəvələr bunu gözləyirdi. Nənə onlara həmişəki təki zənbil versin, pul verib desin: Aqil—çörəyə, Aygül—zibil atmağa, Şəfəq—nənə ilə köməkli yır-yığış eləsin.

Əgər nənənin xəbəri olsa idi, şəhərdə ötən gecə nə baş verib, indi nələr törənir, bilsə idi, bircə addım qırğına buraxmazdı. Qoydu getdilər; ara guya səngimişdi, guya bir saatlıq lov yatmışdı, ona görə də nənə arxayınca Aqili çörək dalınca göndərdi, Aygül zibil verdəsini götürüb çıxdı, balaca Şəfəqsə mətbəxdə nənənin əlindən tökülen soğan qabıqlarını yiğisdirirdi.

Eşikdəki atəş, od-alovdan artıq, bir-birinin ardınca dönüb qayidan balalar nənəni vahiməyə saldılar.

Məhlədə qorxu-türkü bilməyən, daha nənənin nərçəsi sayılan Aqil guya bu çörəyi bişdiyi təndirdən qat-qat od-alovlu bir kürənin içindən alıb gətirmişdi:  
—Küçə saldatla doludur. Çörək dükanın qabağında iki tank dayanıb. Saldatlar avtomatları tuşlayıblar gəlib keçənə.

Algül zibil verdərəsini həmişəki təki aparıb mətbəxin küncünə qoymaqdansa, eləcə dəhlizin ağzında əlindən buraxdı, sarı-qıvırcıq balanın rəngi rufu qaçmışdı.

—Nənə qurban, nə oldu sənə?  
—Nənəcan, “Naxçıvan” mehmanxanasının üstündən atırlar. Tanklar zibil qutularını əzik-əzik eləyiblər.  
—Vay-vay-vay! Bunlar nə törədir? Köpəyuşağı!—nənə hərdən bərk hirslenəndə özə nəvələrini də belə yamanlayırdı. Amma bu “köpəyuşağı” çox acı səsləndi. Daha, nəvələrin atasına yox, qoşunun “ata”sına yönəlmüşdi.

Az keçmiş qızı Nüşabə qalın kürkünün qabağı açılmış, yaylığı əlində girdi içəri:  
—Dəhşətdir! Müsibət...  
—Ay Nüşabə nə olub? Bay, balam, nə baş verib?  
—Əş-şı, nə olacaq. Qırıb töküblər milləti. Qan su yerinə axıdılıb, şəhər od tutub yanır... Bax, qulaq ver!.. Atışırlar. Bunları görüm elə özə qanlarına boyansınlar!—dedi qız, nəşriyyatda işləyirdi, hamı mitinqə getmiş, o isə balalarından nigaran qaldığı üçün oradan bura piyada—qaça-qaça özünü evə çatdırılmışdı.

Uşaqların tövründən anladı ki, nənə onlara səhər tapşırığı verib, onlar da yerinə yetiriblər.

—Ay arvad,—dedi.—Bəs ağılnı kəsməyib bunları evdən buraxmışan?—heç zaman anasına güldən ağır söz dəməyən böyük qız, gör iş nə yerə çatmışdı ki, anaya bozardı.  
—Ay balam, mən nə bilim. Onları görüm cigərləri yansın. Belə də alçaqlıq olar!

Oğlan gəldi, nə ananın, nə atanın üzünə baxmadı. Keçdi oturdu alçaq kürsüdə və bacısına üz tutdu:

—Yaman qırıblar. Xəstəxanalar doludur yaralı ilə. Biz də axşam deyirik, bəs, göyə atıblar. Tanklar alıb altına cavan oğlanları, tələbələri. Məhlədən neçəsi orada olub. Deyir...

Bu dəm yenə atəş başladı, beş dəqiqə şiddətli partılı, avtomat atəşin yaylım sədaları mənzilin qarşı—aynəbənd şüşələrini titrətdi.

—Bizimkilərdir!—dedi oğlan. Baciuşaqları dərhal qulaqlarını şəklədilər. Aqıl dayısını yanladı:

—Bizimkilər, kimdir?

Oğlan gecə siqaret çəkməyinin üzrxahlığı təki, ataya üz tutub, bildirdi:

—Salyan kazarmasındaki azərbaycanlı əsgərlərdir. Silahlanıb bunker tutublar. Oradan rus qoşununu atəşə tuturlar. Bu gələn atəş səsi oradandı... Həmid kişi dedi, indicə, o da dükanın qabağında dayanmışdı, məhlədə.

—Həri, bizdə də danışırlar. İki yüz nəfərdir. Deyir, silahlanıb bunkerə giriblər. Hər cür hazırlıqları var. Silah, patron, azuqə.

—Əlli nəfər gürcündür. Qalanı azərbaycanlı. Bir neçə də balkar, çəçəndir. Bunkerə yaxın düşmək mümkün deyil. Oradan kazarmanı atəşə tutublar. On səkkiz saldat öldürülmüşdür. Başçıları deyəsən... bir gürcündür. Mayordur.

—Gürcü?.. Azərbaycanlı deyil başçıları?—Şəfəq—balaca nəvə burada bir azacıq qəm yedi.

—Gürcü mayoru təşkil etmişdir. Silahlanıb, döyüşə başlayıblar. Hamısı da, Həmid dayı deyir ondan olub ki, gecə qoşun nə ki, insan qırıb, onları daşıyıblar içəri.

Bizim əsgərlər görüb ki, meytəri qazanxanada—“kotelni”də yandırmaq istəyirlər. Onda dözməyiblər. Ultimatum veriblər: bunker, silah anbarını partladacayıq.

—Partlatsalar, oradakı evlər göyə sovrulacaq.

Uşaqlar qapıya baxdılar. Çıxbı girəndə, qızlar evcik-evcik oynamağa düşəndə nənədən dil-tovla izn istədilər. İndi həyətdən, giriş qapısından qonşu balaların səsi gəlirdi. Deməli, bunlar da düşə bilərdi. Aqıl dalı-dalı çəkildi.

—Haraya?!—anası yanaşdı, onun kürəyindən üzübəri itələdi. Ana heç vaxt çırtma vurmazdı, indi lapca kobudluq göstərdi.

—Bu televizor da işləmədi. Bilək görək nə baş verdi.

—Televiziyanın enerji blokunu partladıblar,—dedi qız.

—Vəssalam,—söylədi nənə. Daha heç bir zaval yoxmuş təki getdi mətbəxə, dolma bükəməyə. Nənənin bişirdiyi xörəklərin tamı bütün girişi şisirdər, ətri binaya yayıldarı. Amma bu səfər, deyəsən, onun xörəyindən gullə-giliz qoxusu saçılacaqdı.

Televizor işləmir, dərs yox, ev yiğisili, aşağı düşmək olmaz. Bəs, neyləsin nəvələr?  
Baba təki özcə otağına çəkilib, dinməzcə düşünsünlər?

—Oturub dərsinizi oxuyun!

Aqil qımışdı, Aygül kitab rəfinə baxdı, Şəfəq nənəsini az qalmışdı yamsılasın:  
“Oturub dərsinizi oxuyun.” Hm, dərs vaxtıdır?..

Şəhərdən bu mənzilə dürlü soraqlar gəlirdi. Oğlan gedir, məhlədə dolanır,  
eşitdiyin-gördüyün gətirirdi. Qız arada bir səfər yenə aşağı düşdü, kiminlə görüşdü,  
nə öyrəndi, o da başını bulayaraq qayıtdı. Yaxşı ki, kürəkən zəng çaldı, çox telefon  
işləmirdi, onlarınkı salamatdı. O da bildirdi ki, arxayı olun. Günortaya gələcəm.

—Ay qız, gərək deyə idin gəlməsin. Küçələr qorxuludur. Hər yanı kəsib tanklar.  
Kimdən qorxu duydular, oradaca vururlar. Onların maşını örtülüdür. Saldat deyər  
bəs silahdı, bombardır. Atəş açarlar.

—Özü bəyəm bilmir, anlamır? Gəlsin ayaqla.

Arada uşaqlar gözdən yayınıb endilər həyətə. Hə, otaqda eşitdikləri azmiş, məhlə  
uşağı, məktəb dostları burada, bağçada, evin dal-qabağında neçə cür hadisə  
bilirmişlər...

—“Bizimkilər” generalı əsir alıblar!

—Azərbaycanlı əsgərlər kazarmadakı zabitlərin arvad-uşağını girov götürüb,  
özlərinin yanında saxlayırlar. Bunkerdə.

—Hə,—dedi oğul nəvə,—xəbərdarlıq ediblər, əgər, bizi buradan çıxmağa  
qoymasanız, girov götürdüyüümüz rus arvadlarına, uşaqlarınıza aman verməyəcəyik.

—Deputatlar gedib oraya,—bunu da dayıları söylədi və nənə də inandı; uşağıń  
çöldən gətirdiyi soraq bir yana, oğlu da bilirmiş:

—Deputat komissiyasına çatdırıblar ki, onsuz da bizi güllələyəcəklər. Axıracan  
vuruşacayıq. Axırda bizim buradan çıxmağımıza şərait yaratmasalar, silah anbarını  
partladacayıq.

—Partlatsalar, bütün o ətrafdakı binalar göyə sovrulacaq. Bilirsən, orada nə qədər  
mərmi, partlayan maddə toplanıb... Böyük bir hərbi hissənin, ümumqoşun hərbi  
məktəbin döyüş sursatı oradadır.

—Partlatsınlar. Əhsən onlara!—dedi oğlu.

—Adə kəs!—deyib nənə acıqlandı.—Yazıq döyük günahsız arvad, uşaq?

—Hə, bəs yüzlərlə insanı, silahsız adamları tanklar əzib asfalta yapışdırıb. Onlar  
yazıq deyil? Nə günahı var taksi şoferinin, yoldan keçən qocanın? Təcili yardım  
maşınlarını gülləyə basıblar. Qoymayıblar yerə döşənmiş yaralıları götürsünlər.

—Ay onların cigəri partlaşın!—dedi nənə.

Bu ara oğlan eşiyi dinlədi, qız da şəkləndi.

—Atışmadır,—dedi cavan ata-kürəkən. Gəlib çıxmışdı. Hələ dili tutulubmuş təki heç nə söyləmir, duruxubca balalarını gözdən keçirirdi. Bununla elə bil evin içərisində bunların salamat qaldığına səngiyir, özgə balaların nələr çəkdiyini söyləmirdi.

Baba niyə dillənmirdi? Nənənin hərdən gətirib balaca mizin üstünə qoyduğu bir stəkan çaydan iki qurtum alıb susurdu. Baba, axı, gərək onlara bir söz deyə idi. Doğrudur, o, evdən eşiye çıxmırıldı. Qocalmış, düşmüşdü. Amma, baba, axı, əsl davada olmuş, döyüşlərdə iştirak etmişdi. Onun başında indiyəcən bir qəlpə qalmışdı. Ona görə də təqaüd alırdılar. İldə iki kərə həkimə gedir, qəlpənin orada—babanın başında neylədiyini izləyirdilər. Nə qəlpə tərpənir, nə cərrahlar toxunurdular. Qalıb qalsın, tərpədərlər, qurdalayarlar qurdı çıxar. Amma baba qocaldıqca, qəlpənin də oradan tərpənəcəyi, nəvələrin ağlına gəlirdi. Nə bilir, nə görmüşdüsə, baba davadan onlara hərdən, hali xoş olanda danışmışdı. Nəvələr hər dəfə onun danışlığından yiğişdirib, məktəbə, sınıfə aparmış, yazı da yazmışdılardı. Onlar qurtarmışdı. İndi baba, davani hamidan yaxşı bilən köhnə əsgər təki, gərək onlara bugünkü qovğadan söyləsin. Hər halda o, bilərdi, nə işdir, necə qurtara bilər. Baba bircə kəlmə dedi:

—Biz özümüzlə vuruşmamışıq,—qalxıb ayaqlarını sürüyə-sürüyə yan otağa getdi.

Axşam yenidən Salyan kazarması səmtdən gurultu başladı. Qarşı-qarşıya atışma tərzində qat-qarışık, avtomatlar tuğyan elədi.

—Bizimkilərdir. Başladılar,—dedi dayı,—Gürcüstandan beş yüz əsgər gəlib. Onlara kömək etməkdən ötrü... Yaralıları çoxdur, oradaca yanlarında saxlayırlar. Ölən də var.

—Dərmanları var, yaralıları sarısınlar?—soruşdu Şəfəq, məhlədə, bağçada oynayanda o, ən çox tibb bacısı olur, kuklaların ayağını, başını sariyirdi.

—Olar,—dedi öz ataları,—belə görünür, axıracan döyüşəcəklər.

—Axırda,—dedi dayı—bunker, silah anbarını partladacaqlar. Zabit arvadları, uşaqları, girov apardıqları ailələri də oradaca məhv edəcəklər. Onsuz da tutsalar, təslim olsalar, güllələyəcəklər.

—Qoçaq oğlanlardır. Düz bir sutkadır, döyüşürlər.

—Allah, sən onlara kömək ol,—dedi nənə.

—Girov zabit arvadları eşiyə soraq göndəriblər. Onlar da hiddətlənib öz ərlərinə. Niyə dinc əhallinin üstünə tank yeritdiniz? Qırğıın törətdiniz? Zabit arvadları xəbər çatdırıblar ki, əgər qırğını dayandırmasanız, şəhərdən çıxmasanız, biz də buradan sizinlə döyüşəcəyik. Azərbaycanlı əsgərlərlə oləcək, sizi bağışlamayacayıq.

—Əsl beynəlmiləlcilik belə olar!—dedi Nüşabə.

—...Əhaliyə qarşı qaz da işlədiblər. Güllələr də zəhərlidir. Eksperiment silahlar işlənmişdir,—onu ataları düz bilərdi, evdə yanın qazdan başqa, o biri, öldürücü qazın da iyini alırdı o.

Salyan kazarması həndəvərində fişənglər qalxır, avtomat atılır, hərdənbir silsilə atəş gurlayıb, şəhərin üzərincə sədalənirdi.

Uşaqlar daha bilirdilər: bu, Salyan kazarmasındandır. “Bizimkilər” atışırlar. Gözlərinin qabağına gəldi: yüz-yüz azərbaycanlı, gürcü əsgər bunkerin mazğallarından eşiyi nişangaha götürüb, onlar yalnız özlərinin baxışı keçən dəliklərdən baxır, güdürlər, keçəni vurur, avtomalardan saçma atəşlər buraxırdılar. O birilər yaralıları sahmanlayır, sarığını dəyişir, başlarının altına yumşaq şinel, buslat qoyurdular. Rus qadınları, zabit arvadları azərbaycanlı əsgərlərə çay qaynadır, kolbasa, konservdən xörək hazırlayıb, gətirib oradaca bunker səngərində onların yanına qoyur, yaralıları yedirir... ölenləri divar dibinə çəkib, üstlərini plas-çadırla örtürdülər.

Ara səngiyir, uşaqlar həyətə, yaxına düşür, oynamır, ataların evə gətirdiyi soraqlarla bölüşür, bu, ona söyləyir, o, buna çatdırırırdı. Onlar da hər biri yeni nə eşidirdisə, evdə oturmuş, eşiyə çıxa bilməyən qoca-qaltaqlara yetirirdilər. Beləcə arxayınlasdıqları saatda bir də göründün yenidən atəş başladı. Onda nənələr, analar həyətə yürüür, pəncərələrdən aşağı sallanıb balaları haraylayır, içəri çəkirdilər. Salyan kazarmasında hərdən dinclik olur, səda gəlmirdi. Onda Aqil deyirdi:

—Atıb yorulublar. Dincəirlər. Saldatların gülləsi bunkerə keçmir. Amma bizimkilərin gülləsi dəyir. İyirmi saldat öldürüb'lər!

Aygül, yaşdı qonşu qızlardan eşitdiyini söyləyirdi; Fərəhin atası milisdə işləyirdi, onlardan üstdə, dördüncü mərtəbədə olurdular. Atası milis maşını ilə, öz “Moskviçi” ilə gəlir, tezcənək baş çəkib yenə gedirdi. Fərəh çox bilirdi. Deyirdi, neçə milis öldürüb'lər. Salyan kazarmasını saldatlar mühasirəyə almışdır.

—Alsın da. Mühasirə onlara neyləyəcək?—dedi Aqil—içəri gira bilməzlər.

—Qorx ki, içəridəkilər yox, saldatlar partlatsın bunkerini.

—E-e-e, nə danışırsan? Bunker bilirsən nədir? Katakomba! Oranı heç atom bombası da dağda bilməz,—dayı da əsgər olmuşdu, dinc əsgər. Amma təlimdə, məşqlərdə elə çarışmalar görmüşdü, davadakindan üstün. Odur ki, Aqil dayının söylədiyinə inandı. Qızlar—bacıları da qardaşlarının inandığına baxıb, inandılar.

Nə yesələr, nə içsələr, balaların qulağı mənzilin şimala baxan şüşəbəndində idi. Salyan kazarması oradan səslənir, oradan susurdu. Aşağı düşür, həyətdə dolanır, uzağa getmirdilər. Yaxında, böyük küçədə topa-topa dəbilqəli, avtomatlı, zireh geymiş saldatlar dolanır, gəlib keçəni güdür, maşınları saxlayırdılar. Böyüklər yox, balacalar, o tay Yasamal məhləsindən xirdaca oğlanlar saldatlara yanaşır, əyin-başlarına tamaşa edir, əsgərlər pişik siçanı güdən təki onları gözlərilə seçmələyirdi. Uşaq şimikib daha da yaxınlaşmaq, onların əlindəki silaha toxunmaq, bəlkə tətiyi çəkmək həvəsində bulunacaqdı ki, dalandan qışqırır, çəkib aparırdılar.

—A-a-a, başına ət təpib o uşağın. Bax, yaxın getməyin,—deyirdi ana. Nənə isə qəti qərar verdi:

—Daha mən sizi aşağı buraxmayacam!

Heç buraxma. Odur ki, Salyan kazarması, bizimkilər başladılar.

Balalar kazarmanı dinləyir, eşikdə sezilən hər hansı gurultunu oraya yozur, bir-birinə toxdaqlıq verirdilər:

—Bizimkilər vuruşur. Bax, ay sağ ol! Gör bir... pulemyotları var.

Axşam gəlişi ilə dayı onların gümanını bəlirtdi:

—Salyan kazarmasında bərk çarşımadır. Pulemyotdan atəş açır bizimkilər. Bunlar da minomyotdan atıblar. Amma kar eləməyib.

Televizorun boz güzgüsü ölü sıfəti təki donmuşdu, baba “BEF”i götürüb, öz otağına keçmişdi. Orada elə astadan dinləyirdi, radionun səsini ancaq özü eşidirdi. Hərdən dayı da oraya keçir, dinləyirdi. Amma üstündən siqaret qoxusu gəldiyini anlayıb, atasının bundan xoşlanmayıcağını bilib çəkilirdi. Öz ataları yenə getmişdi, şəhərin qaz kəmərini qoruyurdular. Necə yerdə partlayış olmuş, qaz sızıntısı evlərin zirzəmisinə dolmuşdu. Şəhərdə ara-sıra atəş gurlayırdı. Bu güllədən, işıqlı qurşundan biri qaz yiğilmiş yerə toxunsa...

Ertəsi səhər, yenicə çay içib yiğmişdilar ki, indiyə qədərkindən qat-qat güclü atəş başladı. Uşاقlar daha bu dəfə nənənin hədəsindən qorxmayıb, üçü də cumdu şüşəbəndə. Hər üçü əllərini göyə atıb, atılıb düşdülər:

—“Bizimkilər” başladı!

Gecə yazıq balalar nigaran yatmış, oradan səda eşitməmişdilər. Bu səhər də susqunluqdu. Kimsə dinib danışmırıdı. “Susdurdular”—deməkdən çəkinirdilər. Şəhərdən, rayonlardan yeni-yeni ağır, dəhşətli soraqlar gəlib çıxırıldı. Aeroport yolunda, Zirə—Türkan səmtindəki hərbi aerodrom yaxınlığında, Tiflis prospektində qırğınlar olmuşdu. Saldatlar qırıb tökmüşdülər oğlanları, kişiləri, Bakımızın dinc əhalisini. İndi bu mənzildə üç nəvənin bircə təsəllisi vardı: “Bizimkilər!”

“Bizimkilər” yenilməzcəsinə döyüşür, işgalçları bunkerin dəliklərindən yandırıb yaxırdılar. Budur bizim cavabımız. Hələ bircə rotalıq yox, bircə böyük əsgər sizi belənçik divara qısnayıb. Keçməyə qoymur...

—Hə, bizimkilərin də, onların qoşunu təki tankı, ZTR-i olsa, onda biz o qoşunu darmadağın edərdik.

Qoşun şəhəri almışdı; dayının, ananın gətirdiyi soraqlar, həyətdə eşitdikləri balaları məyus etmişdi. Yaralıları şam işığında operasiya ediblər, on doqquzundan iyirmisinə keçən gecə qoşunun soxulacağı rayonda bütün işıqları hərbi əmrlə söndürübmüşlər. Şəhidlərə Dağüstü parkda qəbirlər qazılmışdı... İlk qurbanları dəfn etmişdilər. Ana, ata dəfn mərasimində olmuşdu. Ata oradan ayrı soraq gətirdi:

—Bir “əfqan”mış. Dostu ilə çıxıblar on altı mərtəbənin damına. İnşaatçılar prospektindəki binanın. Bir pulemyotları olub, bir də avtomatları. Oradan Salyan kazarması ovuc içi təki görünür. Basıblar atəşə kazarmada, oraya gələn nəki saldat varmış, tankların üstdəki əsgərləri. Qırıb töküblər. Qaçış saldatlar, qırılanı qırılıb, qırılmayanı soxub özünü ora-bura. Beş saat atışıblar. Oğlan—“əfqan” yamanca vuruşmuş. Snayperdi, təlim görüb Əfqanıstanda. Damdan qızı çəkirmiş: “Al, alçaqlar! Bu da sizə Əfqanistan.” Vertolyotla gəldilər. Damın üstünə yaxınlaşdırılar. Pulemyot aman vermədi.

—Axırı necə oldu?—soruşdu dayı, axı, o baciuşaqlarına soraq gətirmişdi: “Atışan Salyan kazarmasındaki əsgərlərdir. İndi pulemyotla başlayıblar.”

—Birini—avtomatlı vurublar. “Əfqan” düşüb, aradan çıxıb. Tuta bilməyiblər. Gecə çıxıb mühasirədən.

—Bəs, dayı deyir atəş Salyan kazarmasındanmış.

—Yox, Salyan kazarması başqa. Bunlar ikicə oğlanmış. Biri Əfqanıstandan bu yaxınlarda gəlmışdi.

Balalar bundan da bir təsəlli tapdilar. Guya, bu oğlan Əfqanıstandan elə Bakıdakı toqquşmanı eşidib gəlmışdi. Salyan kazarmasında, bunkerdə çarpışan

əsgərlərimizin köməyinə. O da bir başqa istiqamətdən döyüşə girmiş, azərbaycanlı qardaşlarını düşmən məngənəsindən qurtarmaqdan ötrü öz düşündüyü, təkbaşına qurduğu əməliyyata başlamışdı.

—Tuta bilməzlər!—dedi Aqil.

—Qoçaqmış,—dedi nənə.

—Əfqanistan dəhşətli məktəbdi!—dedi Nüşabə.

Nənə pəncərəni üç gündü açmirdı, bu gün, günortadan sonra bir tayıni açdı, evin havası dəyişsin. Oğlan mətbəxdə papiroş çəkirdi, tüstü qarşidan vuran xəzriylə evə dolurdu. Deyə də bilmirdi, düş eşikdə çək, blokda tüstülət. Baba yan otaqda idi, eləcə kürsüdə əyləşib, gözünü dikmişdi çay mizinin qara lövhəsinə. Başında keçə papaq vardı, sinəsini açmışdı, qupquru, sümüyü çıxmış dösünə qar ələnmişdi.

—Ata!—deyib onun yanında dolanan qız, halından xəbər tutdu,—niyə bir cürsən. Ağrıyırsan?

Kişi dinmir, əlini gücsüzcəsinə qaldırıb endirirdi.

—Bəlkə, həkim çağırıq?

Yeznə dedi ki, həkimxanalar “təcili yardım” indi yalnız atışmada yaralanmışlarla məşğuldur. Yaralının sayı-hesabı yoxdur. “Təcili yardım” maşınları hələ də daşıyır, şəhərin harasında düşüb qalıblarsa, arayıb axtarırlar…

—Bəlkə, babanın başındakı qəlpə tərpənib?—böyüün ağlına gəlməyən uşağın ağlına gəldi. Aygül yekələri ayıltdı. Oradaca anladılar ki, bu, uşağın dediyinə oxşayır. Kişinin başındakı qəlpə azacıq qımlıdananda, Nüşabə onun halından bunu qanırdı. İndi böyük qızı Aygül anasından qabaq bilmışdı. Kişi—baba əlini saat kəfkiri təki sağa-sola tərpətdi: “Heç nə lazım deyil.”

Baba sakitləşdi, nənə şam hazırladı, balalar gözlərini televizorun kinosuz-tamaşasız güzgüsnə dikib eşiyi güddülər. Uzaqdan tək-tək atəş sədasi gəlirdi, haradasa tanklar tərpənirdi. Bunun heç biri onları toxdatmirdi. Salyan kazarması bəs niyə dinmirdi?

Axşam oradan yenidən partlayış eşidildi.

—Onlardır!—dedi dayı.

—Nə qədər dayanacaqlar? Sursat qurtarır, yemək-içməkləri tükənir,—dedi ana.

—Yazıq balalar! Köməksiz igidlər! Onların bir imdadına çatan olmayacaqmı?

Nəvələrin atası dilləndi:

—Deputat komissiyası gedib danişmağa. Generalla Gürcüstandan xeyli valideyn tökülüb gəlib. Tələb edirlər ki, azad buraxsınlar.

—Buraxarlarımlı, saldat ölüb.

—Döyüsdür. Onlar öldürüb, bunlar da öldürüb. Həm də, təkcə ölmək söhbəti deyil. Oradakı əsgərlər, bizimkilər elə şey görüblər, onları salamat buraxsalar, qoşun, komandanlıq büsbütün rüsvay olacaqdır. Ona görə də, bir çarə axtarırlar ki, onların hamısını aradan götürsünlər. Deputatlar onları eşiyyə çıxartmasalar da, zəmanət alsalar da, hərbi qoşun başçıları onları salamat qoymayacaq.

—Şəhid balalar!

—Hə, indi bir yüz nəfər igid olsun. Hamısı möhkəm, diribaş, təlim görmüş. Gecəynən bir plan qurub, cumub mühasirəni qırınsınlar. Onları qurtarib, hamısı aradan çıxsın.

—Haraya getsinlər?

—O qədər getməli yer var.

—Həni eləncik bir dəstə. Olanı da qırıldılar, tutğu başlanıb. Qaçan aradan çıxdı...

Nə olur-olsun, Salyan kazarması susmasın,—belə düşünürdü başı qəlpəli babanın üç nəvəsi. Haradan bir atəş sədası gəlir, gurultu sezilirdi, oraya yozurdular.

Yataqlarının içində soyuqdu, yorğanı başlarına çəkməyib, üzü göyə uzanıb, hər iki qulaqlarını açıq saxlayırdılar: Salyan kazarmasının sədasını eşitsinlər. Baba da deyəsən, ölüb-itənlərin dərdini, vuruşan azərbaycanlı əsgərlərin taleyini götür-qoy edirdi. Ağrısı ötmüşdü, gözləri irilmiş, büsbütün üzülmüş canında elə bil cavanlığının taqəti-təpəri oyanmışdı.

Hər səhər bir soraq ümidiylə oyanır, “bizimkilər”in sədasını gözləyirdilər. Ora susmuşdu, amma ümid qırılmamışdı. Orada, gülləbatmaz bunkerdə oturublar. Çıxmayaqlar. Yaxınlaşan olsa, atəşlə vurub sərəcəklər. Susmaq o deyil ki, daha yoxdurlar. Sağdilar, oturacaqlar orada, nə qədər istəsələr. Oraya heç bir tank yaxın düşə bilməz, saldat giri bilməzdi. Əgər qoşun başçısı, general, əmr versə ki, cumub girsinlər, onda “bizimkilər” bunkerini partladacaq, özləri də, rus hərbçilərin ailələri—girovlar da ölüb gedəcəklər. Bunun qorxusundan atmır, girişmirdilər. Onlar da, yalnız hədəf bunkerin gözlüğünə çıxanda atırdılar.

Hər axşam şəhərdə nə baş verdiyi evdə götür-qoy edilirdi.

Böyükler Moskvada bu qırğının necə açılacağından, bizim ali Sovetin bəyanatından söz açırdılar. Amma nə seyrək çıxan qəzetlərdə, nə də ikicə saat işləyən televizorda Salyan kazarması barədə soraq verilmirdi. Qabaqlar, babası “Azadlıq”dan bəzi şeylər öyrənmişdi. Amma dünən, bu gün babanın hali qarışmışdı, radionu dinləmək həvəsi sönmüşdü.

- Bizimkilər dincəlir.
- Pulemyotu işə salmırlar. Minomyotları da var.
- Başlayacaqlar. Gözləyirlər, görək onlara nə cavab verəcək general.

Yerlərinin içində piçildaşır, Salyan kazarmasında çırپışan igidləri ürəkləndirirdilər.

Bir həftə ötdü. Uşaqlar yaxınlıqdakı məktəbə göndərildi, evlərə müəllim gəlir, rica edirdi. “Bax ha, bunların başından bir tük əskik olsa, siz cavab verəcəksiniz,”—deyib ana, nənə balaların məktəbə yollanmasına riza verdi. Orada da “bizimkilər”in söhbəti gedirdi.

Amma heç bir uşaq, müəllim düzgün bilmirdi.

Nə bilirdisə, baba bilirdi, o da dinmirdi. Eləcə yan otağa çəkilib, hər iki əlini mizin üstünə qoyub, xəritələrdən çay cizgisi təki göyərən damarlara dikmişdi gözünü.

Televizorda şəhidlərin dəfnini göstərirdilər, ağlaşan, fəryad qoparan anaların ağıları gəldi otağa; ölənlərin sayı eşidildi bu mənzildə. Gəmilərdən soraq çıxdı.

Meyidüklü barjların iniltisini eşitdi bir babanın üç nəvəsi. Salyan kazarmasından soraq çıxmadı. Bir gün ataları bir özgə soraqla gəldi:

- Qoşundan olən saldatların sayı iyirmi səkkizdir. Bunları öz yoldaşları öldürüb'lər. Gecə, şübh çağrı komandirlər çasdırıb, özləri özlərinə atəş açıb; iki saat bir-birilə vuruşublar!

- Bəs, Salyan kazarmasındaki “bizimkilər?..”—oğlu heç cür razılaşmaq istəmədi; özləri özlərini yox, biz onları!

Elə kürəkənin gətirdiyi bu soraqdan sonra, axşam çay içdiyi yerdəcə babanın hali dəyişdi. Onu başqa xəstəxanaya yox, hərbi qospitala apardılar. Əzəllər də orada yatmışdı; bir azərbaycanlı cərrahvardı, o bilirdi, o bilirdi babanın başındakı qəlpənin yer-yurdunu.

Nənə ertəsi gün səhər babaya baş çəkib gəldi. Otağa gircək zənbilini yerə atıb, əllərini çırpdı dizinə, ah çəkdi, gözünün yaşı sərab oldu. Nəvələr dedilər bəs, baba...

—Yox, bala, yox, Aqil! Müsibət ayridir?—dedi nənə, kürsüyə çökdü. Onun ardınca babaya baş çəkməyə getmiş qız—uşaqların anası pillələri qalxıb, başını bulayaraq otağa girdi. Heç nə demədilər, eləcə ah-ufla oturub durdular. Axşam öz ataları da qayınataya, onların babasına dəyib gəldi. O da bunlar kimi. Axır açıldılar:

—Gör, bir nə kökə salıblar xalqın balalarını?!

—Ay ana, bunlarda heç insaf adında şey yoxmuş...

—Onları görüm insafsız qılincına gəlsinlər!

Aqil atasına söykəndi, qılıqlandı: bəlkə, Salyan kazarmasından bir soraq tutdu. O isə başqa söz dedi:

—Əmrə əməl etməyiblər. Ona görədir. Nizamnamə tələbilə.

—Ay onların belindən vursun elə nizamnamə. Bəs, özünü, öz əsgərini o kökə salırlar? Bala,—deyib nənə daha nəvələrini intizada qoymadı,—belə oradakı əsgərlərə əmr veriblər: atəş açsınlar bizimkilərə!

—Bizimkilər, Salyan kazarmasıdakı əsgərlərə?

—Əshi, yox, e. Öz əsgərlərinə əmr veriblər, camaatı gülləyə tutsunlar. Onlar da boyun qaçırdıb. Dinc əhaliyə güllə atmayaçayıq, deyiblər. Onda onları basıb doldurublar içəri. Nə yemisən, turşulu aş. O qədər çırpıblar... yazıq balalar. Hamısı şilküt olub. Gətirib atıblar qospitala.

—Vay-vay, doludur palatalar yaralı əsgərlə. Kişinin həli day da xarab oldu, ay ana. Neyləyək biz?

Nə baba, nə özgəsi balaları ovundurmurdu. Onlar da oraya can atırdılar. Aparmadı nə nənə, nə ana. Aparsa idi, bunlar biləcəkdi qospitala düşənlərin içərisində “bizimkilər” var, ya yox. Salyan kazarmasının bunkerindəki bizim əsgərlərdən yaralanan, bəs, haraya çıxarılır? Onlar niyə susdular? Nə gəldi başlarına “bizimkilərin?”

—Oturubca hamısı ərizə yazırıdı. Anaları, kiminin də atası gəlmişdi. Atəş açmaqdan boyun qaçıran gürcülər, iki litvalı oğlan, bir çecəndi.

—O biri otaqlarda da vardı. Neçəsi çarpışmada yaralanmışdı, bizim “boyeviklər” vurmuşdu, on altı mərtəbədən “əfqan” biçmişdi qızını, qolunu. Qalanlar, əksəri əmrə əməl etməyən kursant, kazarmada hərbi xidmətdə olan cavanlardı.

—Hə, qoy yazsınlar. Görək, hökumət necə baxacaq. Düz eləyiblər, bəyəm?

—Hərbi tribunala veriblər işlərini.

Nənə hər gün təkcə babaya yox, on adama çatası xörəklə getdi; meyvə apardı, mürəbbə götürdü, quru çay yiğdi zənbilinə. Bunları təkcə babaya yox, “əmrə əməl etməyən” əsgərlərə, yaralılara—özcə komandirlərinin şil-küt etdiyi kazarma saldatlarına apardığı aydınındı.

Nəvələrsə nənəni hər səhər yola salır, Salyan kazarmasından soraq arayırdılar. Nə məktəbdə, nə küçədə daha onlardan danışan yox idi. Belə güman edirdilər ki, onların axırına çıxdılar. Bəs onda, niyə yeri-göyü alt-üst edən partlayış qopmadı? Axi, “bizimkilər” demişdilər: “Bunkeri partladacaq, girovları da özümüzlə məhv edəcəyik.” Eşikdə, Bakıda olan zabitlərin, komandirlərin, bəyəm, öz uşaqlarına, arvadlarına yazığı gəlmədi?

Şəhərdə ara-sıra atəş açılırdı. Saldatlar səksəkəyə düşür, ötən maşına, büdrəyən yolçuya, şübhəli kəsə yağıdırıldılar.

Salyan kazarması susurdu. Balalar, başında qəlpə dolanan babanın sevimli nəvələri gecələri intizarla qarşılıyır, üzü tavana uzanıb, hər iki qulaqlarını açıq saxlayırdılar. Birdən eşitməzlər. Eşikdə şaqqıltı qopur, uzaq-yaxın qonşuda nəsə tappildayır, Aqil yatağından sıçrayıb, otağın açıq qapısından Salyan kazarmasına baxan şüşəbəndə diqqət kəsilirdi. Şəfəq də, Aygül də qardaşlarının indicə atəş sədası eşitdiyini güman edib, körpə barmaqları ilə qulaqlarını eşir, dinləyirdilər.

Salyan kazarması—balaların alınmaz qalası olurdu.

---

Veb direktor: Betti Bleyer

Mətni yiğdi: Səkinə İsgəndərova

Veb üçün hazırladı: Ülviiyə Məmmədova

AZERİ.orga qoyuldu: iyun, 2004